

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası
Radiasiya Problemləri İnstitutu

AKADEMİK HƏSƏN ƏLİYEVİN
ANADAN OLMASININ **100** İLLİYİNƏ
HƏSR OLUNMUŞ

**«EKOLOGİYA VƏ HƏYAT
FƏALİYYƏTİNİN MÜHAFİZƏSİ»**

VI BEYNƏLXALQ ELMİ KONFRANSININ

MATERIALLARI

(6-7 dekabr 2007-ci il)



Sumqayıt -2007

TƏŞKİLAT KOMİTƏSİ

Həmsədrlər:

prof. N.F.Qəhrəmanov-

Sumqayıt Dövlət Universitetinin rektoru

prof. H.S. Bağırov-

*Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Naziri,*

prof. A. A.Qəribov-

*AMEA-nın Rədiasiya Problemləri İnstitutunun direktoru; AMEA-
nın müxbir üzvü.*

Sədr müavini:

prof. Y.Y. Hüseynov - *Sumqayıt Dövlət Universitetinin Elmi İşlər
üzrə prorektoru,*

prof. N.İ. Quliyev - *Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirinin müavini, AMEA-nın müxbir üzvü,*

f.r.e.n. R. N. Mehdiyeva - *AMEA-nın Rədiasiya Problemləri
İnstitutunun Elmi İşlər üzrə direktor müavini.*

Məsul katib:

t.e.n., dos. D.B. Şirinova

Üzvlər:

1. Akademik V.M. Fərzəliyev (AMEA)
- 2 Akademik N.İ. Seyidov (AMEA) .
3. MEA müxbir üzvü R.M. Məmmədov (AMEA)
- 4 MEA müxbir üzvü F.İ. Məmmədov (SDU)
5. Prof. V. Kem (Almaniya)
6. Prof. A. Rehorek (Almaniya)
7. Prof. S.R. Allahverdiyev (Turkiyə)
8. Prof. A.S. Konitsev (Rusiya)
9. Prof. İ.Q. Qrişayev (Rusiya)
10. Prof. İ.M. Astrelin (Ukrayna)
11. Prof. F.Q. Əliyev (BEA)
12. Prof. M.A. Əhmədov (SDU)
13. Prof. Ə.Ə. Ağayev (SDU)
14. Prof. D.Ə. Aşurov (SDU)
15. Prof. Ş.Y. Goyçayski (BDU)
16. Prof. H.O. Ocaqov (AzMIU)
17. Prof. Ə.B. Məmmədov (BDU)
18. Prof. N.Ə. Salimova (ADNA)
19. F.r.e.d. S.M. Abbasov (AMEA, RPİ)
20. Prof. İ.I. Mustafayev (AMEA, RPİ)
21. Prof. M.Ə. Qurbanov (AMEA, RPİ)
22. B.e.d. E.S. Cəfərov (AMEA, RPİ)
23. K.e.d. Ş.M. Məmmədov (AMEA, RPİ)
24. Dos. Q.Ə. Ramazanov (SDU)
25. Dos. R.İ. Beşirov (SDU)
26. F.r.e.n. B.A. Süleymanov (AMEA, RPİ)
27. Dos. T.D. Ağayev (SDU)
28. Dos. Ə.H. Qədimov (SDU)
29. Dos. A.Ə. Xəlilova (AzTU)
30. Dos. C.V. Məmmədov (SDU)
31. Dos. Ə.C. Mehrəliyev (SDU)
32. Dos. Y.M. İsrafilov (SDU)
33. A.İ. İsgəndərov (E və TS nazirliyi)
34. Q.M. Əliyev (E və TS nazirliyi)
35. C.e.n. A.İ. İslamzade (Sumqayıt,E.R.M)
36. Dos. M.G. Məmmədov (SDU)
37. Dos. M.O. Hümbatov (SDU)
38. Dos. R.R. Əhmədova (SDU)
39. Dos. H.M.Həsənov (SDU)



Bölmə 1
ƏTRAF MÜHİTİN FİZİKİ-KİMYƏVİ PROBLEMLƏRİ VƏ
ONUN CANLI ALƏMƏ TƏSİRİ

Sədr: MEA müxbir üzvi: P.Z. Muradov

Sədr müavini: b.e.n., dos. Ə.H. Qədimov

Katib: K.S. Sədiyeva

(06 dekabr 2007-ci il, saat 13⁰⁰, otaq № 426)

- 1 Оптимальные условия культивирования грибов при росте на нефти и нефтепродуктах. *Салманов М.А., Велиев М.Ф., Алиев С.Р.*
- 2 Xlorlu dibenz- paradioksinslərin elektron quruluşlarının kvant kimyəvi üsulla hesablanması. *N.D. Aşurova, F.Q. Paşayev, M.S. Salahov, G.R. Əliyev, B.T. Bağıştanov*
- 3 Протекторное значение селена для гемоглобина от окислительного стресса, индуцированного физическими факторами окружающей среды. *Яхъяева Ф.Р., Гумиева Р.Т., Дадашов М.З., Гамбарова Ш.Г., Гусейнов Т.М.*
- 4 Azərbaycanın bezi tip torpaqlarında termofil aktinomisetlərin yayılması. *Sədiyeva K.S.*
- 5 Azərbaycanın bezi tip torpaqlarından ayrılmış termofil aktinomisetlərin biologiyası. *Sədiyeva K.S.*
- 6 Tərkibində hidrogen- xlorid qarışığı olan heksaflüorid-silisium turşusundan istifadə edilməsinin tədqiqi. *A.E. Hüseynova, G.M. Seyidova, A.A. Məmmədova*
- 7 Abşeronun müxtəlif dərəcədə neflə çirkənmiş torpaqlarının mikrobiotasının ümumi xarakteristikası. *M.B. Cobrayilova*
- 8 Bitkiler vasitəsilə atmosferin çirkənməsinin biomonitorinqi və ekoloji proseslərin öyrənilməsi. *T.H. Hüseynov, X.Q. Quliyeva*
- 9 Şəhərdaxili və ətraf zonalarda yaşıllıq işlərinin aparılmasında Orta Asiya doqquzdan (bonisera) cinsinin bioekoloji xüsusiyyətləri. *R.İ. Bəşirov, B.F. Səmədova*
- 10 Etilenin biomonitorinqi və onun bitkilərə təsirinin öyrənilməsi. *R.İ. Bəşirov, G.R. Nəsirova*
- 11 Роль выбросов окисилов азота в загрязнение атмосферы города. *Агаев Т.Д., Сафаралиев М.Дж., Гулиева А.А.*
- 12 Response of advanced bread Wheat genotypes to terminal drought stress. *Shabriari R., Gadimov A., Gurbanov E., Hasanpanah D.*
- 13 Türkiyedə Parke endüstrisinde kalite sorunları ve çözüm öneriləri. *Alper Aytekin, Büllent Kaygın, Hikmet Yaziçi.*
- 14 Kərəste endüstrisinde imalatın gereğine uyğun kurutma. *Alper Aytekin, Büllent Kaygın, Hikmet Yaziçi.*

- 15 Boyaların çevre və insan sağlığı üzerine etkileri. *Alper Aytekin, Büllent Kaygin, Hikmet Yavuzci*.
- 16 Диагностика эндотиевого рака каштана методом ПЦР. *Коничев А.С., Попов А.П., Цветков И.Л., Велов А.А.*
- 17 A Survey on cocoidea in bartin province. *Aziza Topar Kaygin, Hilmi Sönmezzyıldız, Selma Ülgentürk*
- 18 Effekt of water Stress on quantitative and qualitative Characters of advanced potato varcetes in Ardabil region Iran. *Hassonpanah D. Gadjimov A. Gurbanov E. Shahriari R.*
- 19 Ecological problems and biotechnologies. *Surhay Raknim oglu Allakhverdiyev*
- 20 Müxtəlif ekosistemlərdən ayrılmış göbələklərin fermentativ aktivliyi. *Hesənov X.Ə., Əliyeva A.Ə., Vazirova İ.A., Əşrəfli F.C., Babayeva Ş.A.*
- 21 Holofit ekstraktı ilə işlənmiş arpa və duzlaq çoqanı cüçərtilərinin köklərində katalaza və peroksidaza fermentlərinin aktivliyinin duzlu şəraitdə tədqiqi. *Abbasova Z.İ., Rəsulova D.Ə., Zeynalova E.M.*
- 22 Quraqlığın müxtəlif bugda genotiplerinin məhsulluğuna və xloroplastların fotosintez fəaliyyətinə təsiri. *I.V.Əzizov, S.M. Rəsulova*
- 23 Dad üzvü-organum dustus. *Baxşəliyev A.Y.*
- 24 Azərbaycanda yayılmış bəzi dərman bitkilərinin mikobiotasi. *Muradov R.Z., Qasımov S.N., Qəhrəmanova F.X., Məstafazadə N.N.*
- 25 Адаптация микроорганизмов rhizobium trifoli в условиях стресса. *Снигаренко Т.А., Медведева И.В.*
- 26 Адаптационные стратегии ксерофитов предкафкалья. *Снигаренко Т.А. Мутыгуллина Ю.Р., Федотова Ю.К.*
- 27 Albizzia julibrissin durazz-in vitroda çoxaldılması. *İsgəndərov E.O., Canan C.*
- 28 Azərbaycan florasının «qırxbuğumkimilər fəsiləsinin bəzə novlərinin ekologiyasına dair». *P.X.Qaraxani*
- 29 Doğal maddelerin (baukol emi və biyohumus) bartın yöresi koşularında goğu kayenində (*Fagus orientalis Lipsku*) bazi morfolojik özelliklər üzerine etkileri. *Hüseyn Atilla Atik, Surxay Allahverdiyev*
- 30 Bronchial stenosos in tuberculous patients . *Aliyev A.V., Agayev F.F.*
- 31 Azottiksasiyanın biokimiyası. *Ə.H. Qədimov, K.S. İsayeva, R.Bəşirova*

**TÜRKİYE'DE PARKE ENDÜSTRİSİNDE
KALİTE SORUNLARI VE ÇÖZÜM ÖNERİLERİ**

*Alper Aytekin, Bğllent Kaygin, Hikmet Yazici
ZKÜ. Bartın Orman Fakültesi,
BARTIN - TÜRKİYE*

Giriş

Ahşabin büyülüleyici güzelliği insanları cezbettiği için, her alanda kullanımını gerekli kılmaktadır. Estetik, sağlık, dayanıklılık gibi üstün özelliklere sahip olması ahşabin yer döşemesinde de rakip tanımamasına neden olmaktadır. Türkiye'de ağaç parkeye olan talebin hızla artması yeni kuruluşları teşvik etmeye başlamıştır.

Önceleri kereste endüstrisi ile entegre halde olan parke endüstrisi tek endüstri haline gelmektedir. Bu da parke endüstrisinde kalitenin artmasına neden olmaktadır. Bu nedenle hızlı bir gelişme yaşayan parke endüstrisi bugün, çok çeşitli, her zevke uygun, zarif, sağlıklı, sıcak, davetkâr, görünüm açısından doğal birçok parke türü geliştirilmiştir.

Çeşitliliği ve bol miktarda üretilmesi tüketicinin parkede belirli bir kalite standardının aranmasına neden olmaktadır. Çünkü homojen bir yapıya sahip olmayan ağaç malzemenin gerek üretim, gerekse satış ve kullanım sırasında bazı istenmeyen sorunları ortaya çıkarmaktadır. Bu sorunların önlenmesi veya mümkün olduğunda minimuma indirilmesi, yapılan bir seri muayene ve kontrolle sağlanabilmektedir.

Bu çalışmada parke endüstrisinde kaliteyi olumsuz yünde etkileyen faktörlere ve bunları giderici çözüm önerilerine yer verilmiştir.

Parke Fabrikalarında Kaliteli Üretim İçin Uyulması Gereken Standartlar

Hammaddesi ağaç olan sanayi ürünlerinin kullanıcılar tarafından tercih edilmeleri her geçen gün artmaktadır. Ancak homojen bir yapıya sahip olmayan bu hammaddede gerek üretim, gerekse satış ve kullanım sırasında bazı istenmeyen sorunlar ortaya çıkarmaktadır. İşte bu sorunların önlenmesi, daha doğrusu mümkün olduğunda minimuma indirilmesi yapılan bir seri muayene ve kontrolle sağlanabilmektedir. Bunun için geliştirilmiş yöntemler ve standartlar mevcuttur. Diğer ülkelerde olduğu gibi Türkiye'de de TSE tarafından bu ürüne uygunluk ve kalite belgeleri verilmektedir. Bu standarda göre;

Cinsler: Parkeler, imal edildikleri ağaç cinslerine göre isimlendirilir.

Rutubet: Parkelerin rutubeti en çok %10 olmalıdır.

Tam Kuru Özgül Ağırlık: Tam kuru özgül ağırlık en az $0,50 \text{ g/m}^3$ olmalıdır.

Yapım: Parkelerin yüzleri düzgün, yanları birbirine paralel, başları yanlarına dik (%0,4 toleransla), köşeler keskin olmalı, birleştirildiğinde lambalar zivanalara uygun biçimde yapılmış olmalıdır.

KERESTE ENDÜSTRİSİNDE İMALATIN GEREĞİNE UYGUN KURUTMA

*Hikmet Yazici, Alper Aytekin, Bğllent Kaygin
ZKÜ Faculty of Forestry,
BARTIN - TURKEY*

GİRİŞ

Kısa sürelerde ağaç kurutmayı gerçekleştirmeye kalkışmak kuşkusuz ağaç kalitesinde unsurlara neden olur (Çatlamalar, çarpmalar, renk atmaları vb.). Gerçekte bazı yumuşak odunlar sadece önemsiz çarplılma, çatlak ve renk atma ile uzun sürede kuruyabilirler. İnce sert odunlar için kalite çok önemlidir. Kereste kurutma işleminin maliyeti düşünüldüğünde (sermaye, amortisman, enerji, laboratuar vb.) en büyük maliyet (gerçekte kombin değer maliyetlerle birlikte uzun zaman) kurutma süresidir. Türkiye'nin kuzeyinde mutat olan hava kurutmasında kayın (*Fagus orientalis*) gibi bir odunda %12 değer düşüşü meydana gelmektedir. İyi bir teknik kurutmada ise fırın içerisinde kayıplar %2 veya daha altındadır.

MATERIAL VE METOD

Kurutma işleminde bölgede yetişen ve kereste endüstrisinde kullanılan kayın ve titrek kavak türleri üzerinde örnek numunelerle çalışmalar yapılmıştır.

Bir çok sert ağaçlar ve birkaç yumuşak ağaç için gerilim veya sertlik durumunun serbestliğine ihtiyaç vardır. Bu işleme gerilimleri yataşdırma denir. Bu da buharla yapılır. Kurutma işleminden sonra 24 saat kadar